

3.2632



BAKİ DÖVLƏT UNIVERSİTETİ
İLAHİYYAT FAKÜLTƏSİNİN

**ELMİ
MƏCMUƏSİ**

Nº 12 SENTYABR (EYLÜL) 2009

İSLAMAQƏDƏRKİ DÖVR ƏRƏBİSTAN YARIMADASINDA TARİX VƏ TARİXŞÜNASLIQ

*Elşad MAHMUDOV**
İlahiyyat Elmləri Nnmizadi

Əsas mövzusu vaxt-zaman va insan-cəmiyyət olan, kainatın yaradılmasından etibaran bilinması zəruri olan malumatdan ahata edan, bəşər əvladının keçmiş, dünəni haqqında malumat verarak keçmişdən biza çatan qalıntıların günümüzdə ortaya çıxan tanqidgi, tahlili bir anlayışla tədqiq va tasvir edilmesi va ya bir nasildən digar nasla hekayaların naql edilmesi şəklində tərif edilan, insanlığın camiyyat va fard olaraq bütün faaliyyatlarını, sosial, siyasi, iqtisadi, harbi, madani, dini, elmi va digar sahalarını özündə aks etdirən, hətta madda va əşyanın keçmişindən bahs edan tarix elmi çox qadim zamanlardan etibaran insanlığın ahamiyyyat verdiyi çox mühüm va aktual bir sahədir. Azərbaycan dilinə Ərəb dilindən keçmiş va bir çox mənası olmaqla barabar əsas etibarila "vaxtin bilinması, bir hadisinin va ya har hansı bir şeyin vaxtinin tayin edilmesi" mənasına gələn tarix kəlməsinin etimolojik olaraq bəzi qeydlərə gora Ərəb dilinə İbrani va ya Fars dilləri kimi xarici dillardan kegdiyi deyildiyi kimi onun kok etibarila Sami dilində arabca bir kalma olduğu da bildirilir.¹

Tarix elmi va ya tarixşünaslıq bəşər əvladının yer iizarında yaşamağa başladığı andan etibaran günümüzə qadar biitiñ qabila, tayfa, xalq, millət, əməmət va dovlətlərin diqqət markazında olmuşdur. Çünkü tarixini bilməyan bir millət yaddasını itirmiş bir insan kimidir va əsas etibarila keçmişindən xabarsız olan bir camiyyatın kiçik yaşlı uşaqdan heç bir farqi yoxdur. Bu

* BDU. İlahiyyat Fakultəti Islam elmləri kafedrasının müəllimi

¹ Tarix emlinin tarifi, məqsadi, mövzusu va faydası haqqında geniş malumat üçün baxın: A. Zeki Velidi Togan, *Tarihte Ümumi*, İstanbul 1985, s. 2, 7-18; Ramazan Şeşen, *Müsliimanlarda Tarih-Coğrafiya Yazılılığı*, İstanbul 1998; s. 9-14; Mübəhat S. Kəsəkoğlu, *Tarih Araştırmalarında Ümumi*, İstanbul 1997, s. 1-5; Leon – E. Halkın, *Tarih Tənkidinin Unsurları*, (Çeviren. Bahaeeddin Yediyıldız), Ankara 1989, s. 3-9.

mənada tarix eyni zamanda har hansı bir camiyyatın var olmasının va varlığını **davam etdirməsinin** mühüm bir ünsürüdür. Har halda buna goradır ki, tarixini bilən, keçmiş haqqında malumat alda edarak galacakda varlığını **davam etdirmək** üçün bundan istifada edan camiyyatlar ham inkişaf etmiş, həm də digər carniyyatlar tərəfindən qəbul edilmişlər. Tarixi malumatlara daha çox sahib olan insanlar da camiyyat içinde dayar qazanmış va hətta **madani millətlərin** aksariyyatında oldugu kimi dovlatın an yüksək idarəcisinin (**hökmdar**) yanında maslahatçı, müşavir kimi mühüm vazifalar almışlardır. Bundan başqa dünyanın aksar dovlətlərində hadisaların unudulmadan müəyyyan edilməsi va galacaya bir tarix mətni buraxmaq düşüncəsi ilə dövlət idarələri içinde müstəqil olaraq rəsmi bir qurum, dövlətin va ya xalqın tarixini yazan, qeyda alan – *vaqanüviüstlik* – belə qurulmuşdur.² Har bir camiyyat tarixini öyrənməyə va onu qorumağa cahd etdiyi va **çalışdığı** kimi İslamaqədərki dovrda Ərəbistan yarımadasında mövcud olan camiyyatlar da dövrün şərtlərinə uyğun şəkildə tarixa va tarixlərinə çox boyuk əhəmiyyət vermişlər. Biz bu maqalamızda İslamaqədərki dovrda arabistan yarımadasında yaşayan Ərəblərin tarix anlayışı, onların tarixa qarşı münasibətləri, tarixi **əldə etmə**, **öyrənmə** va qoruma metodları, yolları va qurumları haqqında **malumat** vermaya **çalışacağı**. Məqaləmiz İslamin zühr etdiyi, yəni etamızın VII-əsrinin başlarına, daha daqiq desək 610-cu ilə qadar olan zaman dilimini əhatə edan va İslamaqədərki dovr oltnaqla barabar arabistan yarımadasında Cahiliyyə dövrü (*asrul-cahiliyyə*)³ şəklində məşhur olan dövrü **əhatə** edir.

İslamaqədərki dovr arabalarında tarix va ya tarix elmi əsas etibarila sözlü rəvayətlərə va ya şifahi xabarlara əsaslanır.⁴ Bu cür bir tarix anlayışının va anonasının Ərəbistan yarımadasının sakinləri olan arablarda, xüsusilə da **markəzi** Ərəbistan va daha sonralar İslamin ziihur etdiyi Hicaz regionunda mövcud olması onların həyat tarzi, idarəcilik sistemi, siyasi düşüncələri, **sosial**, iqtisadi, adabi va madani həyatları ilə yaxından əlaqəli idi. Əvvəla

² Ziya Kazıcı, *İslam Medeniyeti ve Müesseseleri Tarihi*, İstanbul 2003, s. 14.

³ "Cahiliyyə" termini haqqında geniş malumat üçün baxın: Cavad Ali, *al-Mufassal fi Tarixil-Arab Qabil-İslam*, I-X, Bagdad 1993, I, 37-42; Mustafa Fayda, "Cəhiliyyə", *Türkiye Düşmən Valisi İslâm Ansiklopedisi*, İstanbul 1993, VII, 17.

⁴ Seyyide İsmail Koşif, *İslam Tarihinin Kaynakları ve Arxivlərin Metodları*, (Tərcümə edənlər: Mehmet Şeker, Rıza Savaş, Ramazan Şimşek), Təmir 1997, s. 21.

onu demak lazımdır ki, tarixin sözlü ravayat va ya şifahi xabarlara əsaslanmasının muxtalif sabablari vardır. Bu sabablardan biri İslamaqədərki dovrda Ərəbistan yarımadasında vahid yazı sisteminin tam inkişaf etmaması, oxuma və yazma vasitalarının va ləvazimatın kəsadlığı va buna paralel olaraq oxuma va yazma bilanların sayının olduqca *az* olması ilə yaxından alaqalıdır. Ümumiyyətlə Ərəblər qadim dovrunda canubi Ərəbistanda meydana gələn va gedərak inkişaf edan "*müsənnid*" adlı yazidan istifada edirdilar. Daha sonradan "~~müsənnidin~~" yerini eramızdan awal IV-əsrə Simali Ərəbistanda, Fələstinin canubunda Aqaba korfazı ilə Lut golu arasında olan Edom bolgasında qurulan, sonralar gedərak Fərat çayı ilə Qırmızı danız arasında geniş bir sahəni ahata edan va qurmuş olduqları madaniyyatlarının va şəhərlərinin qalıqlarına, xarabaliqlarına günümüzdə da rast galdiyiniz Nabati krallığında ortaya çıxan va tarixin müxtəlif inkişaf marhalalarından keçərək günümüzə qadar gələn Ərəb *yazısı* almışdır. Bu yazı Nabatilara aid Havrandan Ənbar va Hiraya, oradan da Dumatulcandal üzərindən ticarət alaqaları daxil omlaqla muxtalif vasitalarla Hicaza keçmişdir. İslamin *nazıl* olmasından əvvəlki zamanlarda Hicazda va Hicazın Məkkə, ³ Mədinə va Taif kimi mühüm şəhər markazlarında yazı bilinirdi, lakin yaygın deyildi va buna gora da oxuma yazma bilənlərin sayı barmaqla sayılacaq qadar *az idı*.⁴

Eyni zamanda qeyd etmək lazımdır ki, İslamaqədərki dovrda şimali va canubi Ərəbistanda qurulan krallıklarda da yazının va buna bağlı olaraq bəzi yazma va oxuma vasitalarının olduğu bilinir. Masalan Mina, Saba va Himyəri kitabələrindəki bəzi abidalara asaslanaraq canubi Ərəbistanda (Yamanda) İslamaqədərki dovrda "yazılı tarix ananasının" olduğu tədqiqatçılar tarafından qeyd edilir. Yamanda bəzi ailalar tarafından miihafiza edilan va sonrakı tarixçilər tarafından istifada edilan soykökü, ailalar, nasillar

³ İslamin zuhur etdiyi Məkkədə gox *az* sayıda da olsa yazib oxuyan insanlara mst gəlinirdi ki, bu da müəyyən daracada da olsa Məkkə va ətrafında yazının var olduğunu göstərir. Məssələn, Məkkə müşrikərinin Islam Peyğəmbəri va onun mənsub olduğu Bani Haşim qabilasına qarşı har cür münasibəti kəstiklərinə dair oz aralarında razılışdırıldıqları müqavilənin mətni Nadr İbn Haris adlı müşrikə yazdırılmış va bu mətn Kaba divarına asılmışdır. Əbu Muhammad Abdulməlik İbn Hişam, *as-Sira ən-Nəbəviyyə*, (thq: Mustafa as-Saqqa, İbrahim əl-Əbyari, Abdülhafiz Şələbi), I-IV, Darul-Xayr, Beyrut 1995, I, 276-277.

⁴ Nihad M. Çetin, "Arap" *Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi*, İstanbul 1991, III, 276; İbrahim Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, Ankara 2004, s. 44; Большаков, О. Г. История Халифата, I-III, Восточная Литература, Москва 2000, I, 36-37.

haqqında qeydlər və sanadlar ilə qonşu dovlatların an qadim tarixinə aid olan bəzi yazılı müqavilələr buna dalil göstərilir. Həmçinin o dovrda böyük guca sahib olan və Ərəbistan yanınadasma müxtəlif yollarla tasir gücləri olan Fars və Bizans imperiyalarının hökmədarları haqqında tarixi malumatlann bilindiyi və xususila da Fars millətinə aid bəzi tarixi qaynaqlann eramızın VI-əsrin ikinci yansmda Ərəb dilinə tərcümə edildiyi haqqında da məlumatlar vardır.⁷ Bu dovrda Ərəblər arasında İbrani və Suryani dilində mövcud olan kitablar yanında bunların Ərəbcələri və Ərəb dilində bəzi hikmət kitablarının mövcud olması haqqında da ehtimallar vardır. Bundan başqa muayyan şəxslər və qabilələr arasında olan müqavilələr, kölə mulkiyyəti ilə ~~bağlı~~ sanadlar, əmənnamələr, məktublar, şer-müəllaqat mətnləri və xususila da mazar-qabir kitabələri Ərəb dilində yazılır və mohurlar Ərəb dilində qazılaraq istifadə edilirdi. Bunlar arasında dövrümüzə galib çatan xususila bəzi kitabaldarda olan yazınlarda çox qiymətli tarixi malumatlar mövcuddur. Yazı vasitaları və ləvazimatı olaraq isa dari, xurma dalları, dava sümükləri, yumuşaq ağ daşlar, ~~təxtil~~ lovhalar və papirus kağızlardan istifadə edilirdi. Lakin bu ləvazimatın aksariyyəti dözümlü olmadığı, çürüməyə meyilli olduğu üçün günümüzə qadar galib çatmamış və bunlardan tarixi malumat alda etmək demək olar ki, ~~mümkün~~ olmamışdır. Bu qeyd edilənlər hamısı çox mühüm tarixi materiallar olmaqla barabar onlar Ərəbistan yarımadasında o dovrda bir o qadar da geniş yayılmamışdı. Buna gora da İslamaqadarki dovrda aksar malumatlar, xabarlar, xatirələr və adabi poeziya, qısa olaraq Ərəb madaniyyəti və tarixi bəzi istisnalar olmaqla barabar əsas etibarilə insanlann azbarlarında, hafizalarında, yaddaşlarında qorunaraq və miihafiza edilərək nasillərdən nasillara naqıl edilir, köçürülrək və miras buraxılırdı. Nəticə etibarilə əsas olan sözlu rəvayat, şifahi tarixçilik idi. Yazı isa mahdud sahədə istifadə edilən və hafizaya yardım edən bir vasita idi.⁸ Bu manada müsəlman Ərəblərin ~~tanınmış~~ alimlərindən bir olan əl-Cahiz, Ərəblərdə demək olar ki, har şeyin badahatan olduğunu, daxili diinyalannda meydana gələn mənə və düşüncələrini dillərinə gələn sözlərlə ifadə etdiyini, bunları

⁷ Sabri Hizmetli, *İslam Tarihçiliği Üzerine*, Ankara 1991, s. 39 - 40; Eyni müəllif, *İslâm Tarihi - İlk Dönem -*, Ankara 2006, s. 31.

⁸ Cəvd Ali, *əl-Mufassal fî Tarixil Arab Qabləl-İslam*, VIII, 202,252; Nihad M. Çetin, "Arap" *Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi*, III, 276; İbrahim Sarıçam, *Hz. Muhammed ve Evrensel Mesajı*, s. 44; Борисов, О. Г. История Халифата, I, 36-37.

ozları oyanmadıyi **kimi** uşaqlarına da oyratmadıklarını, yazı yazmadıqlarını, natica etibarilə bunların **ümumi** olduğunu oz əsərlərinin birında qeyd **edir**.⁹ Qariba olan burasıdır ki, bu manada oxuma va yazma bilmayan Badavi şairler üçün oxumağı va yazmağı bilrnak va şerləri yazmaq ayib hesab edildirdi. Hətta ilk Islam dövründə yazının **yazıldığı** va etibar qazandığı bir dovrda belə bu fikir va düşüncənin bazan davam etdiyi müşahidə edilmişdir.¹⁰

İslamaqədərki dovrda tarixin sozlii ravayat va ya şifahi xabarlara əsaslanmasının digar sabablarından **biri** da Ərəbistan yarımadasında sosial va siyasi bir həyat tarzi kimi yerleşmiş olan qabilə camiyyati, bu carniyyatin strukturu, buna müvafiq olaraq inkişaf edan qayda qanunlar va adət ananalar idi. Belə ki, həyat şərtləri va məişət qaynaqlarından yola çıxaraq deya bilərik ki, ərəblərdə sosial va siyasi **strukturun** bir tak əsas təməli var idi ki, bu da alaqaları, adət-ənənələri va əxlaqi dayarlarla har zaman on planda olan qabiladır. Qabilə eyni soydan gələn va daha çox kişinin soyundan gələn şəxslərin meydana gatirdiyi va fardların bir-birina qan bağlı, qohumluq yolları ilə bağlandıqları bir topluluqdur. Soy qabilanın əsasını təşkil etdiyi iiqiin Ərəblər oz soylarını, ailələrini, nəsillərini qorumağa va mühafizə etmaya say gostarirdi va oz əcdadının **adını** azbar biliirdi.¹¹ Onlar awalkiların sonrakılar, ataların va babaların uşaqlar va navaların fardi va kollektiv yaşayışı üzərində tasirli olduguna inanır va ailənin, aşırətin va qabilanın soy kökünlərinin doğru şəkildə bilinməsinə və qorunmasına ahamiyyat verirdilar. Bu manada İslamaqədərki dovrda tarix ilə yaxından maraqlanan Ərəblər bu şəkildə keçmişdə yaşanan zaman arasında güclü bağlar olduğu və tarixin insan həyatına istiqamat veran bir ünsür olduğu qanaatına sahib idilar.¹² Ərəblərin soy köklərinin bilinib qorunmasına verdikləri bu ahamiyyat onlarda tarixçiliyin əsas manbalarından biri olan "ansab - soy kokii, şəcərə" elminin ortaya çıxmazı və inkişafına gatirib çıxarmışdı. "Ənsab", soy, soy kokii, nasıl mənasını veran "nəsəb" kəlməsinin cam formasıdır. Ərəb tarixi

⁹ əl-Cahiz, əl-Bəyan vət-Təbyin, (nəşr edan: Abdussalam M. Harun), Qahirə-Misir 1368/1949, III, 28.

¹⁰ Nihad M. Çetin, "Ahbâr", *Türkiye Diyanet Vəlyfi İslâm Ansiklopedisi*, İstanbul 1988, I, 486-487.

¹¹ İ. Sarıçam, *Hz. Muhammed ve Evrensel Mesajı*, s. 35; Болынчиков, О. Г. Монотипия Халифата, I, 39.

¹² Sabri Hızmetli, *İslâm Tarihçiliği Üzerine*, s. 37; Eyni müəllif, *İslâm Tarihi – İlk Dönem* -, s. 28-29.

qaynaqlarında qabilaların soyunu tadqiq edan, bir görüşə gora yalnız ata tarafından, digar bir görüşə gora isa ham ata va ham da ana tarafından olan qohumluq əlaqələrini tadqiq edib incalayan elm sahəsinə "ansab elmi" diyilir. Soy kokiini bilinması özlərini qoruyan va bir araya gatiran bir dövlətin mövcud olmamasının tabii bir naticası olaraq qabilə fardlarını bir-birina bağlayan, müxtəlif təhlükələrdən qoruyan va başqa qabiləyə mənsub insanlardan ayıran, farqlandıran bir zireh kimi qabul edilirdi. İslamaqədərki dovrda yaşayış arabalar üçün "Ənsab" elmi, yani soy kökünün bilinması va ona hiss edilan ehtiyac adətən bu gündü insanın öz haqlarını qoruyan bir dövlətə va bir vatana duyduğu ehtiyac kimi idi. Ənsab elmina sahib olmaq, özünün soy kökünü bilmək İslamaqədərki Ərəb qabilələrinin fardlarına öz əcdadlarının şan va şərəfini öyünməsini, bununla da farahlanmasını, lovğalanmasını, qəhrəmanlarını va tarixi hadisələrini boyuk qiirur va iftixarla yad etməsini təmin edir, bir sozla onların mənliyi, kimliyi va şəxsiyyətinin formallaşmasını, var olmalarının, tayfalarının va qabilələrinin milli va mənəvi dəyərlərinin yaşanıb qorunması üçün adət-ənənələrinin miihafiza edilməsinin əsas qaynağı olaraq bilinir va bu amillər insanları öz soylarını oyranmaya sovq edirdi. İslamaqədərki Ərəblərin, keçmişin davamlı xatırlanması üçün "Ənsab" elmina boyuk ahamiyyat vermaları Ərəblərdəki tarix şürurunun formallaşması, inkişaf etməsi va mövcudiyyatına an güclü dalıl olaraq qabul edilir. Soy köklərinin, şəcərələrinin qorunması, miihafiza edilməsini təmin edan "Ənsab" elmi soyda adları keçən insanlarla bağlı çox sayda tarixi məlumatın da ortya çıxmاسını va bir araya gatırılmasını təmin edirdi ki, bu elmin sayasında bu gün da İslamaqədərki dovrda bağlı çox qiymətli tarixi malumatlan alda eda bilirik. Əlbəttə bu malumatlar İslamaqədərki dovrda sozlii va şifahi xabarlara dayanmaqla barabar nadir hallarda bir istisna olaraq yazılı matnlarda da öz aksını tapırıdı. Ənsab elminin bu yazılı mətnlərin ortaya çıxmamasında xüsusi yeri var idi. Belə ki, Cahiliyyə dövründə har qəbilənin xabarlarını, mühüm hadisələrini, mühari-bələrini, şairlərinin adlarını, şerlərini va soylanna aid olan malumatlan yazılı olaraq qeyd etdikləri bir əsas ana kitabın-divanın mövcud olduğu haqqında da görüşlər vardır. Bu şəkildə olan yazılı matnların soy köklərinə şübhə ilə baxılmasının qarşısını almaq va uydurma şəcərələrin ortaya çıxmamasına mane

olmaq üçün meydana gatirildiyi bildirilir.¹³ İslamaqədərki dovrda olduğu kimi Islam dövründə da heç bir yerda banzəri olmayan Ənsab elmi ila farqlanan va Ərəb olmayanlara qarşı bu elmlə öyünən Ərəblərin “Ənsab” elmi sayasında sahib olduqlan tarix anlayışı va tarixi məlumatlar daha sonrakı dövrlərdə, xüsusilə da İslamin ortaya çıxması, onun elmə verdiyi dayar va bu minvalla har bir sahada olduğu kimi bu sahada da qalama alman əsərlərin, risalaların va kitablann vasitəsilə yazılı olaraq günümüzə qadar galib çatmışdır.

“Ənsab” elminin İslamaqədərki Ərəblərdə digar miihiim tarix manbalarından olan “Əyyamul-Arab”, “şer”, “əxbər”, “xitabətlə” çox yaxından alaqqası vardır. Çünkü soy kökü haqqmda məlumatları əldə etmək üçün qabilələr va ya fardlar haqqmda deyilənlər, onlann şerləri, xiitbaları, apardıqları miiharibalar, doyiqlar va ya etdikləri düşməncilikər, qan davaları haqqmda da malumata sahib olmaq lazımlı idi. Bütün bunlar eyni zamanda İslamaqədərki dovr arablarının tarix anlayışı va tarixi haqqmda çox miihiim qaynaqlardır. Masalan bunlar arasmada İslamaqədərki dovrda arablarda tarix anlayışına təsir edan an miihiim amillərdən biri kimi Ərəb qabilələri arasmada baş veran miiharibalar, bəzi hallarda hətta ailələr va fardlar arasmada carayan edan döyüşlər, dava-dalaşlar va qahramanlıq dastanları kimi bilinən “Əyyamul-Arab” boyuk əhəmiyyət kasb edir. “Əyyam” arab dilində olan “yəum-gün” kalmasının cam forması olmaqla barabar bu kalmaya döyük, miihariba mənası verilmiş va bir termin olaraq Ərəblərin tarixləri¹⁴, giinləri, döyüşləri va ya miiharibalar kimi istifada edilmişdir. Bəzi müəlliflərə gora boyuk – kiçik, sayı 75-dan 1700-a qadar olan “Əyyamul-Arab” – İslamaqədərki Ərəblərin müharibələrinə har biri meydana galdığı yera, sababına va ya naticasına gora Yəumu Buas, Yaumu Zuqar, Yaumu Dahi va Ğabra, Yaumu Ficar kimi adlar verilmişdir.¹⁵ İslamaqədərki Ərəblərin miiharibaları

¹³ Mustafa Fayda, ‘Ensâb’, *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi*, İstanbul 1995, XI, 244-245; F. Rosenthal, *İlmü'l-Tarix İndəl-Müsümîn*, (tərcümə edan: Salih Ahmed əl-Ali) Beyrut, I, 36-37; Sabri Hizmetli, *İslâm Tarihciliği Üzerine*, s. 41.

¹⁴ Cavad Əli, əl-Mufassal fi Tarixil-Arab Qabləl-İslam, V, 333-336, 341. Seyyide İsmail Kaşif, *İslam Tarixinin Kaynakları ve Arxivlərin Metodları*, s. 21.

¹⁵ “Yəum” kelməsinin mənası ve “Əyyamul-Arab” termini ilə bağlı geniş məlumat üçün baxın: Ibn Manzur, *Lisanul-Arab*, Beyrut-tarixsiz, XII, 649-650; Butrus əl-Bustani, *Qutrul-Muhit*, Beyrut 1995, s. 686; Əbu Ubeydə Mamər İbn əl-Müsənnə at-Teymi, *Kitabu Əyyamul-Arab Qabləl-İslam*, I, 21 va davamı; Muhammad Əbul-Fadl İbrahim, *Əyyamul-Arab fil-Cahiliyyə*, s. 2 va davamı; Cavad Əli, əl-Mufassal fi Tarixil-Arab Qabləl-İslam, V,

döyüşən tarafların xatib və şairləri tərəfindən hicviyyə və ya mədhiyyələrlə dila gatılırdı. Tarafların farqli usulublarla münasibət bildirdikləri və diqqat markazında olan bu döyüş hekayalari daha çox şifahi şəkildə, dildən dila dolaşaraq nasıldan nasla ötürülür, arabların yaddaşına həkk olunur, asrlar boyu hafızalarda, adət-ənənələrdə mühafizə edilir, qəbilələrin və tayfaların tarixi haqqında mühüm malumat manbayına çevrilir, qəhrəmanlıq dastanları kimi xalq arasmada yayılır və bu şəkildə İslamaqədərki dovr arablarının tarix anlayışının təşəkkül etmasında ahamiyətli rol oynayırdı. İslamaqədərki dovr Ərəb tarixi üçün zangin vasait və malumat mənbəyini ehtiva edan “Əyyamul-Arabi” tarixçilər, diliqilar və ədəbiyyatçılar qaynaq olaraq istifada edirlər. Hətta məşhur ~~alim~~ Katib Çeləbi “Əyyamul-Arab” elmini tarixin müüm bir şöbəsi olaraq qeyd etmişdir.¹⁶ Maraqlısı budur ki, “Əyyamul-Arabda” meydana gələn miiharibalar və hadisalar və ya “Ənsab elmində” ortaya qoyulan malumatlar çox geniş fonnada Ərəb adabiyyatında öz yerini tapmışdır. Yəni Ərəb şerinin inkişaf etmasında şəcərə manqibələri ilə döyüş hekayalari və burada baş veran qahramanlıq nümunələrinin böyük əhəmiyyəti var. Bu eyni zamanda İslamaqədərki dovrda Cahiliyya dövrü arab şeri və ədəbiyyatının tarixi malumatlarla zangin olduğunu, şerlərin bəzi tarixi hadisaların və şəxsiyyətlərin bilinməsini təmin etma vazifəsini rahat bir şəkildə yerinə yetirdiyini, beləcə bu dovr arablarının tarix anlayışına ciddi nüfuz etdiyini və şerin şifahi tarixçiliyin bir növü və şöbəsi olduğunu göstərir. Cahiliyya şeri İslamaqədərki hayatın har anına işiq tutur. Yuxarıda qeyd etdiyimiz miiharibalar haqqında malumatlar, tayfalar arası münasibətlərin tənzimlənməsi, sülh və əminamanlığın barqarar olması, Ərəblərin adət-ənənləri, inanc və düşüncələri, sosial, siyasi, madani, iqtisadi və dini hayatları, yaxşı və pis xiisusiyatlari o dövrün şerlərində geniş fonnada öz əksini tapmışdır. Şerin an başda gələn mövzuları tariflamak-madh, öyünmək-fəxr, tanqid və ya tahqir etmək-hica, marsiya soylamak-risa, qahramanlıq hamasa kimi xususlar və adabi janrlardan ibarat idi. Əsas etibarilə şifahi olaraq yaddaşlara hakk olunan Ərəb şerlərindən “Uqaz vadisində” təşkil olunan yarmarkalarda (540-ci illar) keçirilən şer yarışlarında yer tutanlardan

^{341-386; E. Mittwoch, “Eyyāmū’l-Arab”, *M*, IV, 421 - 422; Mehmet Ali Kapar, “Eyyāmū’l-Arab”, *Türkiye Diyanet Vəzifə İslâm Ansiklopedisi*, İstanbul 1995, XU, 14-16.}

¹⁶ Katib Çeləbi, *Kağfüz-əmum an əsamıl-kutub* (nap edənlər: Kiliqli Muallim Rifat – Serefeddin Yaltkaya,) I-II, İstanbul 1360-1362 / 1941-1943, I, 24.

bir qismi mükafatlandırılır, daha sonra bu şerlər yazılır va bunlann an gozalları yazılı şəkildə Kaba divanna asılırdı. Yeddi asqı (əl-muallaqatus-sab'a) bu yarınlarda daraca va mükafat qazanmış məşhur qasidalar arasnda yer alır. İmrul-Qeys, Nabiğa az-Zubyani, Ləbid İbn Rabia, Umeyya İbn Əbus-Salt, Zuheyr İbn Əbu Sulma, A'sha (Meymun İbn Qeys) Cahiliyya dövrünün an tanınmış, məşhur va şerləri dillara dastan olan şairləridirlər.¹⁷

İslamaqadarki dovr arablarında tarix anlayışının formalaşmasında yuxarıda qeyd olunan terminlərlə barabar *əxbər* - (arabların keçmişinə aid dastanlaşmış va mənqibələşmiş ravayatlar) termini da mühüm yer tutur. "Xəbər" kəlməsinin cam forması olan "əxbər" bir qövm, xalq, qabilə, tayfa, şəxs va ya bir ölkə, region, har hansı bir hadisə haqqında naql edilan məlumatlar, sözlər va ravayatlardır. Nümunə olaraq "Axbarul-Arab", "Axbaru Tamim", "Axbaru Əbi Tammam", "Axbaru Yəmən", "Axbaru Makka" va buna bənzər adları göstərmək olar. Islamdan awal dastanlaşmış va mənqibələşmiş ünsürləri tarixi iinsurlarına qalib gələn bu ravayatların İslamdan sonra tarixi vasfi on plana keçmişdir. Buna gora da Cahiliyya dövründən qalmış olan "Axbarul-Arab – Ərəblərin xabarları" deyildiyi zaman bundan arabların qadim tarixinə aid dastan va manqiba mahiyyatında olan ravayatları nazarda tutulur. "Əxbəri" qadim şerdən, *əmsal* – qısa va pa yiğcam hekayalar va ansaba dair məlumatlardan aynala almaq mümkün deyil. "Əyyamul-Araba" aid ravayatlarda şer va əxbər daima iç-içə olan, bir-birini açıqlayan ünsurlardır. Şerin əsas mövzuları olan *mədh*, *fəxr*, *risa* va *hicvin* ana elementlərini, şəxsin va ya qabilənin keçmişinə dair xabarlar təşkil edirdi. Buna gora da şer şəxs, qabilə va ya hadisaların "əxbəri" ilə barabar ravayat edilmişdir. Ənsaba aid məlumatların əsasını da "əxbər" təşkil edirdi. "Əxbər" İslamaqadarki dovrda hafizədən hafizaya naql edilərək şifahi tarixçiliyin əsaslarından birini meydana gətirirdi.¹⁸

Son olaraq böyük dini-tarixi ahamiyyata malik olan Makka şəhəri va ətrafında olan tarix anlayışı haqqında malumat vermek istəyirik. Bu şəhərlərin yerlagdiyi Hicaz regionunda çox zangın tarixi materiallar mövcud idi. Muxtalif madaniyyatlar va dinlərdən olan insanlar ticarət, səyahət va həcc

¹⁷ Cavad Ali, *əl-Mufassal fi Tarixil-Arab Qabləl-İslam*, V, 341 Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, S. 43.

¹⁸ Nihad M. Çetin, "Əxbər", *Türkiye Diyanet Vəzifələrinin Ansiklopedisi*, I, 486.

ziyaratı məqsədilə Ərəbistana, Hicaza va daha daqiq desak ticarət yolları üzərində yerləşən Makka şəhərinə galirdilar. Ərəblər, xüsusilə da tacirlər va Kaba ziyaratına gələn hacilar vəsitsilə qonşu millatlar va dovlətlərin tarixinə aid malumatlan alda edirdilar. Makkada va Ərəb yarımadasının müxtəlif yerlərində təşkil olunan yarmarkalarda, ticarət markazlarında insanlar bir yera toplanır, görüb eşitdikləri, şahid olub iştirak etdikləri mühüm hadisalar haqqında malumat verir, müzakirələr aparır, arzu edanlar masalalarla bağlı soz alıb danışındılar. Bununla barabar bəzi araşdırmaçılar Ərəb yarımadasında xüsusilə böyük nüfuza malik olan Məkkəlilərin tarixi məlumatlara sahib olduqlarını, İslamaqədərki dövrdə Makkada tarixi masalalarla maşğul olan xüsusi idarənin mövcud olduğunu, xarici işlərlə məşğul olan idarə ilə müştərək faaliyyat göstərən bir “tarix qurumunun” mövcud olduğunu qeyd edirlər. O zamanlarda Makkada tarix sahəsində an salahiyyatlı şəxslərdən biri Omar İbn al-Xattab idi. Makka şəhər dövlətinin ümumi safiri va ya xarici işlərə baxan salahiyyatlı nümayəndəsi olan Omar İbn al-Xattab vəzifəsinin garayı olaraq qonşu dovlətlərin tarixini va huququnu yaxşı bilməli idi.¹⁹ Bundan başqa məşhur tarixçi İbn Hisamın qeyd etdiyinə gora Makkada yarjayan va Islam peygamberinə böyük düşmanlığı ilə tanınan Nadr İbn Haris ~~adlı~~ bir şəxs Hira krallığına getmiş, orada İran kisraları, Rüstəm va Isfandiyar haqqında tarixi malumatlar alda etmişdir. İbn Hisam həmçinin Qurani-Kərimin ehtiva etdiyi malumatlar işığında oz qövmünə keçmiş millətlərin va dovlətlərin tarixləri və sonları haqqında malumatlar veran, bunlarla alaqalı ayaları oxuyan Islam Peygəmbərinin müsəlmanları va dina davat etdiyi şəxsləri eyni vəziyyata düşməmələri üçün xabardar etdiyi, lakin Nadr İbn Harisin onu addım-addım taqib edarak qulaq asanlara “Mənim yanımı gəlin, siza Muhammedin söylədiklərindən daha gozalını soylayın dediyini, bu şəkildə İran Kisraları ilə bağlı bildiklərini anlatdığını va “Muhammedin dedikləri keçmiş iimmatların afsanalarından ibarətdir, mənim yazdığım kimi o da yazılmışdır” dediyini xabar verir.²⁰ Bu da Makkalılarda muayyan tarixi məlumatların va tarix anlayışının olduğunu göstərir.

¹⁹ Muhammad Hamidullah, “Siratu ~~İbn Hisam~~ (Kitabul-Mubtəda va-Məb'as wal-Mağazı)” adlı əsərə ~~yuxarıda~~ müqəddimə, Konya 1981/1401 s. d, z; Sabri Hizmetli, *İslâm Tarıhçiliği Üzerine*, s. 38-39.

²⁰ İbn Hisam, *əs-Sîra an-Nabaviyya*, I, 239-240.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI

БОЛЫШАКОВ, О. Г. *История Халифата*, I-III, Восточная Литература, Москва 2000.

əl-BUSTANI, Butrus (1300-1883), *Qutrul-Muhit*, Mektebetü Lübnân, Beyrut 1995.

əl-CAHİZ, əl-Bayan vat-Tabyin, (nəşr edan: Abdussalam M. Harun), Qahire-Misir 1368/11949, III.

'CAVAD ALI, əl-Mufassal fi Tarixil-Arab Qablal-Islam, I-X, Bağdad 1993.

ÇETİN, Nihad M. "Ahbâr", *Türkiye Diyanet Vakji İslâm Ansiklopedisi*, İstanbul 1988, I, 486-487.

ÇETİN, Nihad M. "Ahbâr", *Türkiye Diyanet Vakfi İslâm Ansiklopedisi*, İstanbul 1988, I, 486.

ÇETİN, Nihad M. "Arap" *Türkiye Diyanet Vakfi İslâm Ansiklopedisi*, İstanbul 1991, 111,276.

ƏBU UBEYDƏ, Mamər İbn əl-Müsənna at-Teymi, *Kitabu Əyyamîl-Arab Qablal-Islam*, (nəşrə hazırlayan: Adil Casim Beyati), I-11, Aləmul-Kutub, Beyrut 1987.

FAYDA, Mustafa "Câhiliye", *Türkiye Diyanet Vakji İslâm Ansiklopedisi*, İstanbul 1993, VII, 17.

FAYDA, Mustafa "Ensâb", *Türkiye Diyanet Vakfi İslâm Ansiklopedisi*, İstanbul 1995, XI, 244-245.

HAMİDULLAH, Muhammad "Siratu İbn İshaq (Kitabul-Mubtəda və Mab'as vəl-Məğazi)" adlı asara yazdığı müqəddimə, Konya 1981/1401.

HİZMETLİ, Sabri, *Isldm Tarihçiliyi Üzerine*, Ankara 1991.

HİZMETLİ, Sabri, *Isldm Tarihi - III Dönem -*, Ankara 2006.

İBN HİŞAM, (218/1833) Əbu Muhammad Abdulməlik əs-Siratun-Nəbəviyyə, (nəşrə hazırlayanlar: Mustafa as-Saqqa, İbrahim əl-Əbyarı, Abdülhafız Şələbi), I-IV, Darul-Xayr, Beyrut 1995.

İBN MANZUR, Əbul-Fadl Cəmaluddin Muhammad b. Mukərrəm (71111311), *Lisanul-Arab*, I-XV, Daru Sadr, Beyrut tarixsiz.

- İBRAHİM**, Muhammad Əbul-Fadl, *Əyyamul-Arab fil-Cahiliyyə*, Daru İhyail-Kutubil-Arabiyyə, Qahira 1974.
- KAPAR**, Mehmet Ali “Eyyâmü'l-Arab”, *Türkiye Diyanet Vakfi İslâm Ansiklopedisi*, İstanbul 1995, XII, 14-16.
- KATİB ÇƏLƏBİ**, *Kəşfuz-zunun an Əsamıl-Kutub vəl-Funun* (nəşr edənlər: Kilisli Muallim Rifat - Şerefeddin Yaltkaya,) 1-11, İstanbul 1360-1362 / 1941-1943.
- KAZICI**, Ziya, *İslam Medeniyeti ve Miesseseleri Tarihi*, İstanbul 2003.
- KÜTÜKOĞLU**, Mubahat S. Tarih *Araştırmalarında Usul*, İstanbul 1997.
- LEON – E. Halkın**, *Tarih Tenkidinin Unsurları*, (Çeviren. Bahaeeddin Yediyıldız), Ankara 1989.
- MİTTWOCH**, E. “Eyyâmü'l-Arab”, *İA*, MEB, İstanbul 1988, IV, 421 – 422.
- ROSENTHAL**, F. İlmut-Tarix *İndəl-Muslimin*, (tərcümə edan: Salih Ahmed əl-Ali) Beyrut, tarixsiz.
- SARIÇAM**, İbrahim Hz. *Muhammed ve Evrensel Mesajz*, Ankara 2004.
- KAŞİF**, Seyyide İsmail Islam Tarihinin *Kaynakları ve Araştırma Metodları*, (Tərciime edenler: Mehmet Şeker, Rıza Savag, Ramazan Şimşek) İzmir 1997.
- ŞEŞEN**, Ramazan *Müsəlümənlərdə Tarih-Coğrafya Yazıcılığı*, İstanbul 1998.
- TOGAN**, A. Zeki Velidi, *Tarihte Usul*, İstanbul 1985.

XÜLASƏ

İSLAMAQƏDƏRKİ DÖVR ƏRƏBİSTAN YARIMADASINDA TARİX VƏ TARİXŞÜNASLIQ

E.F.MAHMUDOV

Tarix elmi va ya tarixşünaslıq bagar övladının yer üzərində yaşamağa başlıdı ^ğ andan etibaran günümüzə qadar bütün qəbilə, tayfa, xalq, millət, ümmət va dovlatların diqqat markazında olmuşdur. Har bir camiyyat tarixini oyranmaya va onu qorumağa cahd etdiyi va çalışdığı kimi İslamaqədərkı dovrda arabistan yarımadasında mövcud olan camiyyatlar da dövrün şərtlərinə uyğun şəkildə tarixə va tarixlərinə çox boyuk ahamiyyyat vermişlər. Maqalada İslamaqədərkı dovrda Ərəbistan yarımadasında yaşayan Ərəblərin tarix anlayışı, tarix şüurunun təşəkkül etması, onların tarixə qarşı münasibətləri, tarixi alda etma, oyranma va qoruma metodları, yolları va qurumları haqqında malumat verilmişdir. Qeyd edilmişdir ki, İslamaqədərkı dovr arabalarında tarix va ya tarix elmi bazi hallarda "yazılı tarix ananasının" mövcud olduğuna baxmayaraq əsas etibarilə sozlu rəvayatlara va ya şifahi xabarlara əsaslanırkı ki, bu da daha çox onların vahid yazı sisteminin tam inkişaf etməməsindən, oxuma va yazma vasitələrinin va ləvazimatın kəsadlığından, Ərəblərdə demək olar ki, har şeyin badahatan olmasından, daxili dünyalarında meydana gələn mana va düşüncələrini dillərinə gələn sozlarla ifadə etmələrindən irali galirdi. İslamaqədərkı dovr arabalarında tarix va tarixşünaslığın formallaşmasında "Ənsab-soy kökü, şəcərə elmi", "Əyyamul-Arab", "şer", "axbar", "xitabət" kimi ünsürlərin boyuk rolu vardır. İslamaqədərkı dovrda arabistan yanmadasmışda Fars va Bizans imperiyalarının hokmdarları haqqında tarixi məlumatlar, Ərəblər arasında İbrani va Suryani dilində mövcud olan kitablar yanında bunların Ərəbcələri va Ərəb dilində bazi hikmat kitabları da var idi. Eyni zamanda müəyyən şəxslər va qabilələr arasında müqavilələr, kölə mülkkiyyəti ilə bağlı sanadlar, əmənnamələr, məktublar, muallaqat mətnləri va xüsusiylə da mazar-

qabir kitabələri Ərəb dilində yazılır va mohiirlar Ərəb dilində qazılaraq istifadə edilirdi. **Buna** gora da İslamaqədərki dovrda aksar məlumatlar, xəbərlər, xatirələr və ədəbi poeziya, qısa olaraq Ərəb mədəniyyəti və tarixi bəzi istisnalar **olmaqla** barabar əsas etibarilə insanların əzbərlərinde, hafızələrinde, **yaddaşlarında** qorunaraq və mühafizə edilarak nasillardan nəsillərə naql edilir, **köçürürlür** və miras buraxılırdı.

РЕЗЮМЕ**ИСТОРИЯ И ИСТОРИОГРАФИЯ НА АРАВИЙСКОМ
ПОЛУОСТРОВЕ В ДОИСЛАМСКИЙ ПЕРИОД.****Э.Ф.МАХМУДОВ**

История и историография были в центре внимания племен, народов, наций и государств с момента зарождения человечества. Доисламское арабское общество придавало важное значение историческому прошлому и как любое человеческое общество прилагало все усилия для его изучения. В статье приводятся сведения о становлении исторического самосознания арабов, проживающих на Аравийском полуострове в доисламский период, их представлениях об истории и ее восприятии, основных источниках, к которым они обращались и методах их исторических исследований. В статье отмечается, что, несмотря на наличие письменности, доисламская арабская историография большей частью основывалась на устных сведениях и преданиях, что было связано с отсутствием единой развитой системы письма, скучностью необходимых письменных принадлежностей и также свойственным арабам умением экспрессом выразить свои мысли и идеи, отражающие их духовный мир. Таким образом, исторические сведения, мемуары, поэтические произведения, одним словом, арабская культура и история большей частью хранилась в памяти людей, передавалась из уст в уста последующим поколениям. В статье так же отмечается, что большую роль в формировании истории и историографии у доисламских арабов играли такие элементы, как «Ансабуль-араб», «айнамуль-араб», «шер», «ах-бар» и «хитабет». В доисламский период на Аравийском полуострове наряду с историческими сведениями о фарсидских и византийских правителях, книгами на древнееврейском и сирийском языках имелись их переводы на арабский язык, а также ряд собственно арабских книг. В то же время соглашения между отдельными лицами и племенами, ~~~~
— документация, переписка, тексты и т.д писались на арабском языке.

SUMMARY

THE HISTORY AND HISTORIAN AT THE PRE-ISLAMIC AGE

Dr. E.F.MAKHMUDOV

History and histology have been in the center of tribes, nations, populaces, communities, and countries from the beginning of the first human's appearance on the earth till today. As every society afforded to learn and preserve their history, at the pre- Islamic age the societies, which had existed in the Arabian Peninsula, gave a great importance to their, also overall history, suited to their conditions of the epoch. On the report there were given information about, people's history perception, who lived in the Arabian peninsula, the development of the historical comprehension, their attitude toward the history, the methods and ways of obtaining, studying, and maintaining the history till Islam period. It was indicated that, although at the history and historical science there was a 'written history tradition' before the Islamic age, it was mainly depend on stories and news that, it was the result of not developing single writing system completely, lacking of reading and writing equipments and for Arabians everything was extempore, it came from being used to express their inside feelings and senses by means of words. For shaping history and histology elements as 'ansab', ayyam al-arab", " er", "ax-bar", "xitaba" have a main place, before Islamic age. There was historical information about Persian and Byzantine empires, books in Jewish, Saurian and Arabian languages, moreover wisdom books in Arabian before the Islamic period at Arabian Peninsula. At the same time agreements between people and tribes, the documents of the slavery properties, letters, news, deposits, muellaqat, especially grave epitaphs were written in Arabian, and stamps were engraved in that language too. As the outcome of it, the most part of the knowledge, news, recollections and literary poetics, in short, the culture and history of the Arabians, with some exceptions, primarily were conveyed, copied, and inherited from one generation to another by the help of their memory or maintenance by heart at the pre- Islamic age.